



İLİ BAŞLANDI

Sentyabrın 15-də Xəzər Universitetində yeni dərslərin ilinin açılış mərasimi oldu. Mərasimdə universitetə yeni qəbul olunmuş birinci kurs tələbələri və onların valideynləri, digər tələbələr, universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak edirdilər.

Dövlət himninin səslənməsi ilə başlanan mərasimdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı çıxış edərək, müəllim və tələbə kollektivini, xüsusən birinci kurs tələbələrini yeni dərslərin ilinin başlanması münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı, universitet haqqında geniş məlumat verdi, əldə edilən nailiyyətlərdən danışdı.

Sonra H. İsaخانlı qəbul imtahanlarında ən yüksək bal toplamış tələbələrə tələbə biletini təqdim etdi.

Mərasim universitet tələbələrinin ifasında konsert proqramı ilə başa çatandan sonra tələbələr auditoriyalara dəvət olundular və yeni dərslərin ilini başlandı.





TEMPUS LAYİHƏLƏRİNİN XƏZƏR UNİVERSİTETİNDƏ MONİTORİNQİ



Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət Məsələləri üzrə İcraçı Agentliyinin Tempus və Sənaye Ölkələri ilə İkitərəfli Əməkdaşlıq Departamentinin nümayəndəsi Franz Steidele iyulun 3-də Xəzər Universitetində monitorinq keçirdi. Monitorinqin məqsədi planlaşdırılan və həyata keçirilən işlərə baxış keçirmək və layihələrin məzmun və maliyyə aspektləri barədə tövsiyələr verilməsi idi.. Azərbaycanın Milli Erasmus + ofisinin rəhbəri Pərviz Bağırov, Təhsil Nazirliyinin nümayəndəsi İlham Hübətov və tərəfdaş universitetlərin nümayəndələri layihələrin monitorinqində iştirak edirdilər.

F. Steidele iki Tempus layihəsinə - David Tivildiani Tibb Universitetinin koordinatorluq

etdiyi PACT layihəsinə və Xəzər Universitetinin koordinatorluq etdiyi “Avropa İttifaqı araşdırmaları üzrə kurikulumların işlənilib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi” (CURDEUS) layihəsinə nəzarət edir. PACT layihəsinin koordinatoru Raziyə İsayeva və CURDEUS layihəsinin koordinatoru Baba Bayramlı layihənin məqsədləri və icra vəziyyəti barədə ətraflı məlumat verdilər.

F. Steidele Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı ilə də görüşdü. H. İsxanlı qonağa universitetin fəaliyyəti haqqında ətraflı məlumat verərək, Tempus layihələrində Xəzər Universitetinin iştirakının əhəmiyyətini və universitetin bu sahədə əldə etdiyi təcrübəni nəzərə çatdırdı.




HAMLET İSAXANLININ

TƏRCÜMƏLƏRİ ANTOLOGİYALARDA

"Şərq-Qərb" nəşriyyatının "Dünya ədəbiyyatı antologiyaları" seriyasından buraxdığı "İngilis ədəbiyyatı antologiyası" və "Rus şeri antologiyası" kitablarında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, şair Hamlet İsaxanlının ingilis və rus poeziyasından etdiyi tərcümələr də verilmişdir.

H. İsaxanlı Uilyam Bleyk, Vasili Jukovski, Yevgeni Baratınski, Fyodor Tyutçev və Afanasi Fetin bəzi şeirlərini tərcümə etmişdir.



VİRTUAL MÜƏSSİSƏ İLƏ BAĞLI SEMİNAR

İyulun 9-da Xəzər Universitetinin İnkişaf mərkəzi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dəstəklənən Virtual Müəssisə Layihəsi çərçivəsində Virtual Müəssisə təlim proqramının inkişafına dair seminar təşkil etmişdir. Layihənin komanda üzvləri olan İqtisadiyyat və menecment fakültəsinin nümayəndələri seminarda iştirak etmişlər.

İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva layihə haqqında son məlumatları nəzərə çatdırmış, layihə ilə bağlı cari məsələlər müzakirə olunmuşdur. Komanda üzvləri təlim proqramını birgə nəzərdən keçirmiş, iş planını və layihənin cədvəlini müzakirə edərək, sentyabr ayında təlimə başlamaq üçün bütün zəruri hazırlıq mərhələsinin avqustun 20-nə kimi sona çatması barədə razılığa gəlmişlər.



İLK DƏFƏ ARXEOLoji QAZINTIDA



Rza Mirheydərzadə



Təhsil fakültəsinin tələbəsi

Xəzər Universitetində tarix ixtisası üzrə təhsil aldığı zaman oxuduğum kitablar və ən əsası tarixi hadisələri araşdırarkən aparılan arxeoloji qazıntılar hər zaman mənim diqqət mərkəzimdə olub. Arxeoloji qazıntıların necə aparılması, tapıntıların çıxarılması və s. bu kimi proseslər məni çox maraqlandırır. Buna görə də, ölkəmizdə aparılan arxeoloji qazıntıların birində iştirak etmək istədim və bunun üçün arxeologiya fənnini bizə tədris edən müəllimimiz Orxan Zamanova və Tarix və arxeologiya departamentinə müraciət etdim. Departament müdiri Roza Arzova və Orxan müəllim mənim istəyimi və təklifimi dəstəklədilər. Universitet adından AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyevə müraciət edildi. Beləliklə, Fərhad müəllimin köməkliliyi ilə Tovuz rayonunda aparılan Məntəş Təpə qazıntısında iştirak etməyə nail oldum. İyun ayında qazıntıya yollandım. Ekspedisiya kompleks xarakter daşıyır, yəni onun işində arxeoloqlarla yanaşı topoqraflar, keramika, sümük və sair üzrə tanınmış mütəxəssislər də iştirak edirdilər. Artıq 80-dən yuxarı yeni abidə aşkarlanıb. Burada Neolit dövrünə - 7-8 min il əvvəllərə - ilkin əkinçilik dövrünə aid edilən əşyalar da tapılmaqdadır.



Qazıntılar göstərib ki, Neolitdən Tunc dövrünədək olan işğalların ardıcılığı səbəbindən Məntəş Təpə olduqca qədim bir tarixi yerdir. Aşkar edilən bəzi dövrlər və xüsusən Neolitik dövrdən Kalkolitik dövrə keçid və bütün V minillik bu vaxta qədər tam naməlumdur.

Qazıntıda 10 gün iştirak etdim. Arxeoloji biliyimi təcrübələr əsasında daha da dərinləşdirdim. Orada apardığım işlərdən xüsusi zövq alırdım. Səhər saat 06:30-da qazıntıda işə başlayırdıq. Günorta günəşin zenit vaxtında, saat 13:30-da qazıntıda iş bitirdi. Evə gəlib dincəlirdik. Daha sonra saat 17:00-dan axşam saat 20:00-a qədər qazıntıda tapdığımız tarixi keramika, obsidian, kömür, daş, kurqan torpağını təhlil edirdik. Ən əsası, tapdığımız küpə hissələrini fransız restorator Estella Ottenvelter restorasiya edirdi.

Qazıntıda Azərbaycan tarixinə aid ən böyük obsidianı tapdıq. Bundan başqa dəyirman daşı, xırda obsidan və s. daşlar tapırdıq. Bu tapıntıların üzərində trassoloqumuz Anaik Samzun işləyirdi. Kurqanda çalışan fransız antropoloqlar isə oradan çıxan torpağı evə gətirib üzərində işləyirdilər. Antropoloq Laure Pecqueur və başqa antropoloqlar qazıntıda tapılan insan sümüklərini evdə birləşdirib restorasiya edirdilər.

10 gün ərzində burada yeni insanlarla – yerli və xarici mütəxəssislərlə tanış oldum, onlarla ünsiyyət qurdum. Onlardan çox şey öyrəndim. Qazıntıda keçirdiyim hər gün bir-birindən maraqlı hadisələrlə yadda qaldı, hər günüm olduqca maraqlı keçdi. Buna görə də, Xəzər Universitetinə və ən əsası Tarix və arxeologiya departamentinin əməkdaşlarına və Fərhad Quliyevə mənə belə imkan yaratdıqlarına görə dərin təşəkkürümü bildirirəm!

AZƏRBAYCANDA İLK “JEAN MONNET KÜRSÜSÜ SAHİBİ” ADI ƏMƏKDAŞIMIZA VERİLMİŞDİR

Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, fəlsəfə doktoru Muxtar Hacızadə elmi-pedaqoji fəaliyyəti və Avropa inteqrasiyası ixtisasının tədrisi üzrə “Jean Monnet Kürsüsü Sahibi” tituluna layiq görülmüşdür.



“Jean Monnet Kürsüsü Sahibi” pedaqoji bir tituldur və Avropaşünaslıq üzrə ixtisaslaşan dairelərdə tədrisin keyfiyyəti və innovativliyi baxımından tanınma mənasını daşıyır. “Jean Monnet Kürsüsü Sahibi” mükafatı Avrointeqrasiyaya aid tədris və araşdırmaları dəstəkləmək məqsədilə global səviyyədə keçirilən beynəlxalq müsabiqə əsasında Avropa Komissiyası tərəfindən 3 illik bir müddətə verilir.


Qeyd etmək lazımdır ki, 2014-cü il üçün olan müsabiqənin nəticəsində Cənubi Qafqaz regionunda yeganə qalib Xəzər Universitetinin əməkdaşdır.

Jean Monnet Kürsüsü kürsü sahibinə bu istiqamətdəki elmi-pedaqoji fəaliyyətində və təşkil olunacaq tədbirlər üçün müəyyən maddi dəstək imkanı da yaradır.

“Jean Monnet Kürsüsü sahibi” adına layiq görülməsi münasibətilə əməkdaşımızı təbrik edir, gələcək fəaliyyətində ona uğurlar arzu edirik.



SEYİD
MƏHƏMMƏD HÜSEYN
ŞƏHRİYARIN
XATİRƏ
GÜNÜNDƏ



Sentyabrın 17-də AMEA-nın Akt zalında İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqsünaslıq İnstitutu və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə “Söz mülkünün Şəhriyarı: Seyid Məhəmməd Hüseyin Şəhriyarın xatirə günü” adlı tədbir keçirildi.

Tədbirdə alimlər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbirin açılışında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı çıxış etdi, Şəhriyarın yaradıcılığı, ədəbiyyatda tutduğu yer haqqında danışdı, Şəhriyara həsr etdiyi şeirini oxudu.



ƏMƏKDAŞIMIZ BEYNƏLXALQ TƏLİMDƏ

Sentyabrın 8-12-də Avstriyanın Qraz şəhərində “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” adlı Tempus layihəsi çərçivəsində maraqlı tərəflərin ehtiyaclarının dəyərləndirilməsi üzrə təlim keçirilmişdir. Təlimdə Xəzər Universitetinin İnsan resursları departamentinin direktoru Ülkər İsayeva da iştirak etmişdir.

Təlim zamanı əlilliyi olan şəxslərin ali məktəblərdə daha rahat oxuması üçün lazım olan avadanlıqlardan və texniki vasitələrdən söz açılmış, infrastruktur məhdudiyyətlərini aradan qaldırmaq üçün nələrə ehtiyac olduğu müzakirə edilmişdir. Təlim Avropa tərəfdaşlarından biri olan Qraz universiteti tərəfindən təşkil olunmuşdur.



İNGİLTƏRƏNİN MÜDAFİƏ MƏSƏLƏLƏRİ ÜZRƏ KEÇMİŞ DÖVLƏT KATİBİ “XƏZƏR”DƏ

Sentyabrın 16-da Xəzər Universiteti Siyasi Elm və beynəlxalq münasibətlər departamentinin təşkilatçılığı ilə fəlsəfə doktoru Liam Foks “Qloballaşdırmanın çətinlikləri və riskləri: Avropa bundan nə dərs çıxara bilər?” mövzusunda mühazirə oxudu. L. Foks 2010-cu ilədək İngiltərə Parlamentinin İcmalar Palatasının üzvü olmuş, 2010-cu ildən 2011-ci ilədək isə müdafiə məsələləri üzrə dövlət katibi vəzifəsində işləmişdir.

Tədbiri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı açaraq, qonağı iştirakçılara təqdim etdi.

Sonra Jean Monnet proqramının sədri, Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, fəlsəfə doktoru Muxtar Hacızadə Avropaya inteqrasiyanın müxtəlif aspektlərinə dair müzakirələri davam etdirmək üçün təşkil etdiyi Avropa seminarlar silsiləsi haqqında məlumat verdi.

L. Foks transmilli terrorçuluq, dünyanın müxtəlif qaynar nöqtələri, dövlətlərin nüvə təhlükəsizliyi problemləri xüsusi diqqət mərkəzində olmaqla müasir dövrün təhlükəsizlik problemləri və global əmtəələr üzərində rəqabət haqqında danışdı. O, müdafiə məsələləri üzrə dövlət katibi vəzifəsində işlədiyi dövrdəki xatirələrini seminarlarda iştirak edən departament tələbələrindən ibarət auditoriya ilə bölüşdü.

L. Foks, həmçinin, Şotlandiya referendumu, Britaniya və Avropa İttifaqı, Avropanın Təhlükəsizlik və Müdafiə Siyasəti daxil olmaqla beynəlxalq münasibətlərin müxtəlif aktual məsələləri barədə fikirlərini bölüşdü. Sual-cavab sessiyasından sonra tədbir iştirakçıları qeyri-rəsmi müzakirələr apardılar.





®QS (Quacquarelli Symonds) sentyabrın 16-da dünya universitetlərinin 2014-ci il üçün reyting nəticələrini dərc edib.

Son bir neçə ildə dünyada universitetlərin reytinginin müəyyənləşdirilməsi sahəsində çalışan nüfuzlu təşkilatların reyting cədvəllərində Xəzər Universiteti ardıcıl olaraq yer alır. Dünyada universitetlərin reytinginin müəyyənləşdirilməsi sahəsində tanınmış qurumlardan biri "QS" təşkilatıdır. "QS" reyting statistika və həmçinin geniş global sorğuya əsaslanır. Hər universitet aşağıdakı amillər əsasında yer alır:

Akademik nüfuzu (40%); İşçilərin nüfuzu (10%); Tələbə-müəllim nisbəti (20%); Elmi nəşrlər (20%); Xarici professor-müəllim heyətinin sayı (5%); Xarici tələbələrin sayı (5%).

"QS" təşkilatının 2014-cü ilin sentyabr ayı üçün müəyyənləşdirdiyi Dünya Reyting Cədvəlində Xəzər Universiteti tələbə - müəllim sayının nisbətinə görə 362-ci, xarici professor-müəllim heyətinin sayına görə isə 269-cu yerdədir. Ümumilikdə Xəzər Universiteti dünyanın ən yaxşı 700+ universiteti sırasında yer almışdır.

"QS" təşkilatının son reyting cədvəli haqqında ətraflı məlumatı <http://www.topuniversities.com/node/3285/ranking-details/world-university-rankings/2014> linkindən əldə etmək olar.

2015-Cİ İL ÜÇÜN “XƏZƏR XƏBƏR” JURNALINA ABUNƏ ELANI

Xəzər Universitetinin elmi-kütləvi və ədəbi-publisistik nəşri olan “Xəzər Xəbər” jurnalı ayda bir dəfə (avqust ayından başqa) 80 səhifə həcmində və qismən rəngli çap olunur.

Jurnalda Azərbaycan, türk, rus və ingilis dillərində tələbə həyatı, təhsil yenilikləri, elm, sənət, ədəbiyyat, mədəniyyət, turizm və idmana aid müxtəlif materiallar və maraqlı xəbərlər dərc olunur.

2015-ci il üçün “Xəzər Xəbər” jurnalına “Azərmətbuatyayımı” ASC-nin şəhər və rayon mətbuat yayımı şöbələrində, “Qasid” ASC-nin xətti ilə isə aşağıdakı ünvanlarda dekabrın 25-dək abunə yazılmaq olar (1 illik abunə haqqı 22 manat, 6 aylıq abunə haqqı ilin birinci yarısında 12 manat, ilin ikinci yarısında 10 manatdır):

“Azərpoçt” MMC-nin Bakı Mərkəzi poçtu (Üzeyir Hacıbəyov küçəsi, 36), tel.: 493-33-66
1 sayılı poçt (İstiqlaliyyət küçəsi, 35, İçərişəhər metrosunun yanı, İqtisadiyyat Universiteti ilə üzbəüz), Tel.: 492-58-40

“Qasid” Açıq Səhmdar Cəmiyyəti (5-ci mikrorayon, Cavad xan küçəsi, 21, Memar Əcəmi metrosunun yanı, tel.: 493-14-06; 493-16-43

“Xəzər Xəbər”ə abunə yazılın!

“Xəzər Xəbər”i oxuyun!

“Xəzər Xəbər”ə yazın!



Abunə olun! Oxuyun! Bizə yazın!

AVROPAYA İNTEQRASIYANIN MÜQAYİSƏLİ PERSPEKTİVLƏRİ



Sentyabrın 17-də Jean Monnet proqramının sədri, Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, fəlsəfə doktoru Muxtar Hacızadə Avropa Birliyinin tarixi keçmişinə dair ilk mühazirəsini oxudu. Mühazirə Avropaya in-

teqrasiyanın müqayisəli perspektivləri çərçivəsində keçirildi. Modul Avropaşünaslığın tədrisini genişləndirmək məqsədi ilə Avropa Birliyinin Erasmus + proqramı tərəfindən dəstəklənir.

"AVROPA BİRLİYİ VƏ QARA DƏNİZ REGIONAL ƏMƏKDAŞLIĞININ PERSPEKTİVLƏRİ" MÖVZUSUNDA MÜHAZİRƏ



Sentyabrın 17-də Xəzər Universitetinin siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkilatçılığı ilə Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin (İCBSS) baş direktoru, fəlsəfə doktoru Zefi Dimadama "Avropa Birliyi və Qara dəniz Regional Əməkdaşlığının perspektivləri" mövzusunda mühazirə oxuyub. Qurucularından biri Azərbaycan olan İCBSS-nin hökumətlərarası regional təşkilatı Afina da yerləşir və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC) ilə əlaqəli orqandır.

Z. Dimadama İCBSS və BSEC haqqında çıxış edərək, Mərkəzin nəşrlər departamentinin tələbə qurumu haqqında məlumat verdi. O, regional inteqrasiya üçün çətinlik yaranan geniş Qara dəniz regionunda baş verən hadisələrə münasibətini bildirdi və regional əməkdaşlıq üçün imkanlardan, Avropa

Birliyi üçün bölgənin əhəmiyyətindən bəhs etdi.

Tədbirdə iştirak edən Yunanistanın Azərbaycanadakı fəvqəladə və səlahiyyətli səfiri Dimitrios Tsunqas 2014-cü il iyulun 1-dən başlayaraq dekabrın 31-dək davam edəcək BSEC-ə Yunanistan sədrliyinin prioritetləri haqqında auditoriyaya məlumat verdi.

Mühazirədən sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı və Z. Dimadama tərəfindən Xəzər Universiteti və Qara dəniz Beynəlxalq Araşdırmalar Mərkəzi (İCBSS) arasında Əməkdaşlıq və Akademik Mübadilə Sazişinin imzalanma mərasimi oldu.

Tədbir Avropa Birliyinin Erasmus + proqramının dəstəyi ilə Jean Monnet Avropa Seminarlar Silsiləsi çərçivəsində təşkil edilmişdi.



UNİVERSİTETİMİZİN
KAMERA ANSAMBLI
ÜZEYİR HACIBƏYLİNİN
EV-MUZHEYİNDƏ
KEÇİRİLMİŞ
XATİRƏ MƏRASİMİNDƏ



Sentyabrın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində Milli Musiqi Günü münasibətilə tədbir keçirildi.

Muzeyin direktoru, Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov çıxış edərək, mədəniyyət tariximizdə xüsusi yeri olan bu əlamətdar günün tarixi barədə danışdı. Qeyd etdi ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin ölməz əsərləri dünya xalqları tərəfindən sevilir, rəğbətlə qarşılanır. O, Üzeyir irsinin, milli musiqi sənətimizin təbliğində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən beynəlxalq musiqi festivalının əhəmiyyətini vurğuladı.

“Gəmiqaya” Elm və Təhsil Mərkəzinin rəhbəri Əli İbrahimbəyli çıxış edərək, Mərkəz tərəfindən nəşr edilən “Azərbaycanın görkəmli bəstə-

karları” fotoalbomunu tədbir iştirakçlarına təqdim etdi.

Fotoalbomun Bəstəkarlar İttifaqının yardımı, həmçinin arxiv və mədəniyyət müəssisələrindən toplanan fotolar əsasında hazırlandığını deyən Ə.İbrahimbəyli Azərbaycan musiqisini dünyaya tanıdan görkəmli bəstəkarları öyrənmək baxımından bu cür nəşrlərə ehtiyac olduğunu bildirdi. Əməkdar müəllim, professor Telman Ağdamski çıxış edərək, Üzeyir bəyin irsindən söz açdı. Yazıçılar Birliyinin Qarabağ filialının sədri, şair Ənvər Əhməd bəstəkara ithaf etdiyi şeirini söylədi.

Çıxışlardan sonra Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Xəzər Universitetinin kamera ansamblı, G.Şaroyev adına 35 saylı musiqi məktəbinin kollektivləri Üzeyir Hacıbəylinin əsərlərindən nümunələr ifa etdilər.





TEMPUS LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ “QAYDALARIN YAZILMASINA DAİR” TƏLİM

Sentyabrın 8-12-də “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsinin avropalı tərəfdaşlarından olan Makedoniya Universitetində (Saloniki/Yunanistan) layihə çərçivəsində “Qaydaların yazılmasına dair” təlim keçirilmişdir. Təlimdə Xəzər Universitetinin Şərq dilləri və din araşdırmaları departamentinin müdiri, fəlsəfə doktoru Elnurə Əzizova da iştirak etmişdir.

Təlimdə əlillik məsələləri ilə bağlı Avropa və Yunanistan qanunvericiliyi haqqında məlumat verilmiş, əlilliyi olan tələbələrə ehtiyaclarının təsbit və analiz olunması, onların ali məktəblərə inteqrasiyasına dair qaydaların yazılması məsələləri müzakirə edilmişdir. Təlim iştirakçıları Makedoniya Universitetində əlilliyi olan tələbələrin istifadəsi üçün fiziki imkanlar, texniki avadanlıqlar və kitabxana resursları ilə də yaxından tanış olmuşlar.



XƏZƏR UNİVERSİTETİ İLƏ
AVSTRİYANIN KREMS VƏ
HİNDİSTANIN VELS UNİVERSİTETLƏRİ
ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA
PROTOKOL İMZALANMIŞDIR



Sentyabrın 18-də Xəzər Universiteti ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti və Hindistanın Çennai (əvvəlki adı Mədrəs) şəhərinin Vels Universiteti arasında əməkdaşlıq haqqında ikitərəfli niyyət protokolu imzalanmışdır. Protokollar hərtərəfli təcrübə mübadiləsini, universitet xidmətlərinin təkmilləşməsinə yönəlmiş birgə təşəbbüslərin və tədqiqatların həyata keçirilməsini, həmçinin müəllim və tələbə mübadiləsini nəzərdə tutur.

XƏZƏR UNİVERSİTETİ MEDIA RESURSLARI MƏRKƏZİ ƏMƏKDAŞLARININ
BAKI ŞƏHƏRİNDƏ TƏCRÜBƏ MƏŞĞƏLƏSİ





BAKIDAKI GÖZƏLLİK MÜSABİQƏSİNİN QALIBI

RGAvə ZCOMPANY 2007 şirkətlərinin təşkilatçılığı ilə sentyabrın 14-də ilk dəfə Azərbaycanda "Baku Crystall Hall"ın səhnəsində nüfuzlu "Miss Globe International" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalı keçirilib

"Baku Crystall Hall"da Natəvan Mirzəyevanın orijinal dizaynı ilə finalçılar üçün 7 çıxışlı, işıq və lazer effektli, 1700-1800 kvadratmetr sahəsi olan möhtəşəm səhnə quraşdırılmışdı.

Dünyanın 70-dən çox ölkəsində yayımlanan bayram gecəsində 5 qitənin gözəlləri iştirak ediblər. Onlar milli geyimlərdə və model-dizayner Günel Behbudovadan gecə paltarlarında podiuma

çıxıblar. Gecənin aparıcısı tanınmış televiziya aparıcısı Hüsniyyə Məhərrəmovaya olub. Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblı, məşhur ifaçılar Demet Akalın, Hakan Levent, Gökhan Özen, İna və Azərbaycanın gənc ifaçısı Vaqif Nağıyev iştirak ediblər.

Münsiflər heyətinin tərkibinə Azərbaycan, Türkiyə, Braziliya, Yunanistan və Myanma nümayəndələri daxil olublar. Onlar arasında münsiflər heyətinin sədri, "Miss Globe International" və RGA şirkətinin prezidenti Rasim Aydın, ZCOMPANY 2007 şirkətinin prezidenti Zamiq Yunusov, Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer-dizayner Fəxriyyə Xələfova, əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə, əlbəyaxa döyüş üzrə beynəlxalq dərəcəli idman ustası Sair İsgəndərov və digərləri olub. Baş sponsor - Khazar Islands.

Müsabiqənin qalibi Avstraliya təmsilçisi Esmə Voloden elan edilib. Qalibə gümüşdən hazırlan-

mış və Günel Behbudovanın dizaynında dağ buğurunu ilə bəzədilmiş tac təqdim olunub. Braziliyalı Şeylin Dos Santos Reys ikinci, türkiyəli Gizem Gören üçüncü, azərbaycanlı Oksana Rizayeva dördüncü, boliviyalı Vivian Susanna Serrano beşinci yerə layiq görülüb. Münsiflər heyəti aşağıdakı iştirakçıları müxtəlif nominasiyalarda xüsusi hədiyyələrlə mükafatlandırıb: "Miss National Dress" - Vivian Susanna Serrano Lanos (Boliviya), "Miss Khazar Islands" Anastasiya Kostıç (Ukrayna), "Miss Cosmopolitan" - Gizelli Riva Reynberqs (Surinam), "Miss Model" - Züleyxa Eliana Verissimo Neves (Kabo-Verde), "Miss Femina" - Qianna Dimaki (Yunanistan).

"Miss Globe International" dünyada məşhur olan gözəllik müsabiqəsidir. Müsabiqədə irqindən, dinindən və milliyətindən asılı olmayaraq 18-24 yaşlı subay qızlar iştirak edirlər.

Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib.

VYANA (AVSTRİYA): ŞÖNBRUN SARAYI (SCHLOß SCHÖNBRUNN)



Şönbrun Sarayı Avstriyanın paytaxtı Vyanadakı Kral sarayıdır.

Saray Vyananın Qərb hissəsindəki Hitsinq rayonunda yerləşir. Ölkədə ən əhəmiyyətli mədəni abidələrin olan saray 60-cı illərdən indiyə qədər Vyana gələn turistləri ən çox cəzb edən məkanlardan biridir. Hər il sarayı 6 milyondan çox turist ziyarət edir ki, onların da təxminən 1,5 milyonu sarayı gəzmək üçün bilet alır.

Şönbrun sarayı Avstriya imperatorlarının əsasən yay iqamətgahı kimi tanınır. Saray İohann Berenhard Fişer pön Erlax tərəfindən Barokko üslubunda tikilib. 1683-cü ildə Vyana hücumları zamanı qalaya zərər dəyib. İmperator I Leopold dağılan sarayı bərpa etmək üçün arxitektör İohan Bernardı dəvət edib. İşlərin

çoxu 1713-cü ildə başa çatdı da tikinti axıra qədər tamamlanmayıb. 1728-ci ildə imperator IV Karl Şönbrunu qızına, yəni gələcək imperatriçə Mariya Terezaya hədiyyə edib.

Mariya Tereza sarayın tarixində mühüm rol oynayıb. O, Sarayın iqamətgah və bağından zövq alaraq onu siyasi mərkəzə çevirib və nazirlərin andlarını qəbul edib. Məşhur bəstəkar Motsart burada Tereza üçün musiqilər ifa edib.

1752-ci ildə imperatriçənin əri imperator I Frans sarayın ərazisini genişləndirərək yaxınlığında Şönbrun zooparkını da yaradıb. Mariya Terezanın ölümündən sonra isə Saray imperatorların yay iqamətgahı kimi istifadə olunub. Qeyd edək ki, Napoleon Bonapart Vyana işğal edən

zaman qərargahını burada qurub və 1803-1809-cu illərdə Saray onun tabeliyində olub.

1945-ci ildə saray bombardman nəticəsində yenidən ziyan çəkib. Müharibədən sonra Britaniya komandanlığı sarayı özlərinin əsas şablları kimi istifadə ediblər. 1992-ci ildə Şönbrun yenidən bərpa olunub. Əvvəllər sarayın 1440 otağı olsa da sonradan bunların bir qismi birləşdirilərək muzeyə çevrilib. Sarayda uzun illərdir bərpa işləri aparılsa da hələ başa çatmayıb. Buna səbəb isə sarayda həyata keçirilən işlərin çox incəliklə və dəqiqliklə yerinə yetirilməsidir.

1996-cı ilin dekabrında YUNESKO-nun 20-ci sessiyasında Şönbrun Sarayı Ümumdünya Mədəniyyət İrsinin siyahısına daxil edilib.

ROMA (İTALIYA) : PİZA QÜLLƏSİ (TORRE PENDENTE DI PISA)
VƏ YA "YIXILAN QÜLLƏ"



Öz maraqlı görünüşünə görə hər zaman diqqət cəlb edən Piza qülləsi İtaliyanın ən məşhur simvollarından biri sayılır. 1360-cı ildə tikilən qüllə Piza şəhərinin zənglərdən ibarət olan qalasıdır və Santa Mariya Assunto kilsəsinin şəhər ansamblının əsasını təşkil edir. Qala görünüşünə görə "Yıxılan qüllə" adını qazanıb və bütün dünyada öz xarici görkəmi ilə fərqlənib. Çünki qüllənin xarici görünüşünə diqqət yetirdikdə onun maili olduğu görünür.

Qüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55,86 m-dir və ən yüksək tərəfi isə 56,7 m hesablanıb. Divarların eni 4,09 m, yuxarıya doğru istiqaməti isə 2,48 metr ol-

duğu qeyd edilir. Şaquli vəziyyətindən 3,9 metr uzaq bilinir, 294 pilləsi var.

Piza qülləsinin tikintisi üç mərhələdən ibarət olub. 9 avqust 1173-cü ildən başlayaraq iki dəfə uzun aralarla təxminən 200 il davam edib və 1360-cı ildə başa çatdırılıb. Qüllə katolik kilsəsi olan Campo dei Miracolinin zəngləri kimi yaradılıb, amma memarı indiyə kimi məlum deyil. Əslində qüllə şaquli istiqamətdə layihələndirilib, lakin əyilmə tikinti prosesi gedərkən hiss edilməyə başlanılıb.

15 dekabr 2001-ci ildə qüllənin qapıları turistlər üçün açıq elan edilib. 1564-cü ildə Piza şəhərində anadan olan

böyük alim Qalileyo Qaliley öz təcrübələrinin çox hissəsini məhz bu qüllədə aparıb. O, əlindəki müəyyən kütlələri Piza qülləsinin başından ataraq onların düşmə qabiliyyətlərini öyrənib və sürətin heç də çəkidən asılı olmadığını sübut edib.

30 dekabr 1986-cı ildə YUNESKO Ümummillə Abidələrin Mədəniyyət İrsi siyahısına salınıb. Tikili 8 mərtəbədə ibarətdir. Binanın bütün konstruksiyalarla birlikdə ümumi çəkisi 14700 tondur. Bura özünün silindr forması ilə bütün dünya ölkələrində tanınıb. Piza qülləsinin memarlığı italyan abidələri içərisində ilkin yer tutur.